



Yeyin için amma israf eləməyin (Araf 31)
Banu Atabay'ın Mütevazı Lezzətlər© Azərəcə Yemək Tərifləri

Qaşıq Salatı

Kaşıq Salatası



- 1 Ədəd quru soğan
- 2 Ədəd pomidor
- 1 Ədəd xiyar
- 2 Ədəd iti bibər
- Yarım şirin qaşığı duz
- 3 Çorba qaşığı zeytunyağı
- Yarım limon suyu
- 3 - 4 Budaq cəfəri

- # Soğan çox incə qıyılar, duzla yumşalana qədər ovulur. İti bibərlərin nüvələri çıxarılır, incə doğranar.
- # Xiyar və pomidor da çox kiçik küplər şəklində doğranar.
- # Bütün vəsait bir araya gətirilər. Üzərinə zeytunyağı və limon suyu gəzdirilər, qarışdırılar.
- # Salatın üzərinə incə qıyılmış cəfəri səpilər, süfrəyə gətirilər.

Not: Qaşıq salatı Urfanın sevilən ləzzətlərindəndir. Bölgədə bu salat vəsaiti çox kiçik doğrandığı üçün qaşıqla yeyilər.